

1918-ci il mayın 28-də müsəlman Şərqi ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.

1918-ci il mayın 28-də Azərbaycan

Azərbaycan Demokratik Respublikası gərgin və mürekkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşadı.

Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərə-

## Azərbaycanın Müstəqillik Günü

can Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqi ilk dünyəvi demokratik dövlət quruldu.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsas qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub.

findən devrilməsinə baxmayaraq istiqal ideyası yenilmədi. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərafinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar ic-



Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçürüldü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibyyətlər əldə etdi: dünyada ilk dəfə qadınlara seçmə-seçilmə haqqı verdi, qadın-k kişi bərabərliyini təmin etdi, milli ordusunu qurdu, milli bank yaradaraq pul vahidini döyriyyəyə buraxdı, demokratiya anlayışını gətirdi, azad seçki üsuli-idarəsi yaratdı, beynəlxalq əlaqələr quraraq dövlətlərin Azərbaycanın istiqalını tanımasına nail oldu, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirdi, iqtisadi islahatlar həyata keçirdi.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

lasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün də ölkə prezidenti İlham Əliyev "Müstəqillik Günü haqqında qanun"u təsdiqləyib. Qanunun təsdiqlənməsi ilə "28 May - Respublika Günü"nin adı dəyişdirilərək "28 May - Müstəqillik Günü" adlandırılıb.

Azərbaycan 3-cü ildir ki, 28 May - Müstəqillik Günü qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur.

Üçrəngli bayraq doğma Qarabağda - Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır.

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.

Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur.

Azərbaycanda Müstəqillik Günü qeyri-ış günüdür və hər il bayram olaraq keçirilir.

"Qəbələ"

## Günəş nəfəsli şəhidlər

**Şəhid ömrü dedikdə həmişə bahar fəslinə göz önünə gəlir. Ömrün ən gözəl çağları da bahar sayılır. Şəhidlər isə ömrün ən gözəl dövrünü Vətən, Torpaq, Xalq yolunda qurban verər, şəhadətə qovuşurlar. Ona görə də şəhidlər baharömürlülər sayılır. Gənc**

**yaşlarından əbədiyyətə qovuşanlar arasında bahar doğumları daha çoxdur. Qəbələ şəhidləri (2020-ci il) arasında 5 nəfər igidimiz məhz bahar çiçəklərinin günəşə boylandıq bir zamanda - may ayında doğulanlardır.**



**Əfqan Ağasəf oğlu Abdurahmanov** - 1976-cı il mayın 25-də Bakıda doğulmuşdur. Əslən Qəbələdəndir.

Azərbaycan ordusunun qəhrəman əsgəri Əfqan Abdurahmanov 2001 - 2020-ci illərdə hərbi qulluqçu kimi fəaliyyət göstərmişdir. O, 2016-cı ilin aprel döyüşlərində, Vətən Müharibəsində - Suqovuşan döyüşlərində, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin oktyabr ayının 10-da Tərtər uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Polkovnik-leytenant Əfqan Abdurahmanov rayonumuzun Əmirvan kəndində - dedə-baba yurdunda dəfn olunmuşdur.

Əfqan Abdurahmanov Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.



**Ağaşirin Firuz oğlu Babayev** - 2001-ci il mayın 16-da Qəmərvan kəndində doğulmuşdur. O, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın

ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. O, Xocavənd rayonunun işğaldan azad edilməsi üçün aparılan döyüş əməliyyatları zamanı noyabrın 3-də aldığı qəlpə yarısından şəhid olmuşdur.

Ağaşirin Babayev Qəbələ şəhərində dəfn olunmuşdur.

Döyüş şücaətinə görə ölümündən sonra bir çox orden və medallarla təltif olunmuşdur.



**Ceyhun Nüsrət oğlu Saliyev**

- 1994-cü il mayın 20-də Gəncə şəhərində doğulmuşdur. Atası Nüsrət Birinci Qarabağ müharibəsi veteranıdır. Anası Sədaqət xanım əslən qəbələlidir. Ceyhun körpə yaşlarından Rusiya Federasiyasının Voronej şəhərində yaşamış və təhsil almışdır. Ailəsinin Vətənə qayıtması ilə əlaqədar Ceyhun orta təhsilini 2007-ci ildən etibarən Bakıdakı 132 - 134 sayılı məktəbdə davam etdirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ildə Aprel döyüşlərində, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 4 gün döyüşmüşdür.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsinə də könüllü getmiş, həmişə ön cərgədə döyüşmüşdür.

Oktyabrın 1-də öz döyüş yoldaşlarını xilas etmək istərək başından yaralanaraq şəhid olmuşdur.

Bakı şəhərində dəfn olunmuşdur.

Körpəliyində vətən həsrəti çə-

kən Ceyhun Saliyev Vətən məhəbbətini igidliyi ilə sübut etmişdir.



**Elməddin Məhəmməd oğlu Mustafayev**

- 2001-ci il mayın 1-də Qəbələ şəhərində doğulmuşdur. O, iyulun 5-də, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci ildə müharibənin ilk günlərindən döyüşlərə qatılmışdır. Oktyabrın 10-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Qəbələ şəhərində dəfn olunmuşdur.

Döyüş şücaətinə görə bir sıra medallarla təltif olunmuşdur.



**Coşqun Ənvər oğlu Bayramov**

- 1991-ci il mayın 25-də rayonumuzun Qəmərvan kəndində doğulmuşdur. 44 günlük Vətən Müharibəsi başlanan gündən döyüşlərə qatılan Coşqun Tərtər istiqamətində gedən döyüşlər zamanı Suqovuşan azad edilməsi uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhadətə qovuşmuşdur.

Ölümündən sonra igidliyinə görə bir çox medallarla təltif olunan Coşqun Bayramov Qəmərvan kəndində dəfn olunmuşdur.

**Gülnarə İSRAYİLOVA, Qəbələ şəhəri.**

Kainatın əşrəfi olan insan hər zaman yaşadığı tarixi, görkəmli şəxsiyyətlərinin fəaliyyətini, keşməkeşli həyat hekayələrini, ümumən xalqımızın keçdiyi əzab-əziyyətli yolları, azadlıq mücadiləsini yaddaşında saxlaya bilməsi, xatırlaması üçün mühafizə işində əlindən gələni əsirgəmir.

Azərbaycanın mənsub olduğu elə hər nə varsa otundan, gülündən-çiçəyindən, qaya parçasından, sadə daşından və ən sadə vətəndaşından onun həyat tərzindən, fəaliyyətindən, vətənə bağlılığından, amalından, bir sözlə bir insanın, ümumi xalqın ulu keçmişindən bəhs edən və bunların mühafizəsini üzərinə götürən qiymətli sənəd məbədləri - muzeylərin bu gün üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycan muzey sek-

## Heydər Əliyev və Azərbaycanda muzey işinin təşkili

toru bu işi uğurla yerinə yetirir. Azərbaycanda muzey işi dedikdə ilk növbədə Ulu öndər Heydər Əliyev göz önünə gəlir. Müdrik rəhbər Heydər Əliyevin birinci hakimiyyəti zamanı, xüsusilə də 1970-ci illərdən etibarən Azərbaycanda müxtəlif profilli muzeylərin yaradılması, o cümlədən fəaliyyət göstərən muzeylərin zənginləşdirilməsi istiqamətində mühüm əməyi vardır. Bunun əyani sübutu olaraq 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda muzey işinin təşkili sahəsində səmərəli fəaliyyəti qeyd etmək yerinə düşər. Xatırla-

daq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinə dərin məhəbbəti, sevgi və marağı onun ilk əmək fəaliyyətinə muzey bələdçisi kimi başlamasının əyani sübutudur. Ulu öndərin 1940-cı il Azərbaycan Tarixi Muzeyində ilk əmək fəaliyyəti illər sonra vətənə sədaqət, məhəbbətinin təzahürü olaraq muzeylərin yaradılması işində əməyini yüksək səviyyədə göstərdi. Ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda 1970-ci ildən etibarən müxtəlif profilli muzeylərin yaradılması prosesi dövlət səviyyəsində prioritet məsələ olaraq

diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə genişmiqyaslı mühüm əhəmiyyət kəsb edən muzey işi sahəsində səmərəli fəaliyyəti bənzər şəkildə göründü. Heydər Əliyevin təşəbbüsü ilə muzey işi sahəsində xüsusi qərar qəbul edildi. Beləliklə Azərbaycanda regionlarda müxtəlif profilli muzeylər yaradıldı və həmin qərara əsasən muzey işi sahəsində islahatlar həyata keçirildi. Mədəniyyət Nazirliyinin mərkəzi aparatında muzeylər idarəsi, elmi-metodiki mərkəz açılmış, muzey ekspozisiyalarında bədii tərtibat emalatxanası, muzey sərəvələri və

xatirə əşyalarının bərpa mərkəzi təşkil edilmiş, respublikamızın şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində yaradılmış mədəni sərəvətlərin mühafizəsi müəssisəsidir. Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkil olunmuş ekspozisiyası Azərbaycanın, eləcə də Qəbələ haqqında müfəssəl tarixi materialları özündə əks etdirir. Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin bu qərar və təşəbbüsündən bütün Azərbaycanın bütün bölgələri yararlanmışdır. Heydər Əliyev Azərbaycan tarixini, mədəniyyətini əks

(Ardı 6-cı səhifədə).